

Dəniz fırtınalarından qalib çıxmış mübariz insan

Azərbaycan neftçiləri Qurban Abbasovu bu cür xatırlayaraq, təcrübəsini öyrənir, yaşıdır və nəsildən-nəslə ötürürlər



Ulu öndər Heydər Əliyevin 1997-ci ilde Dəniz Neft Sənayesinin 50 illik yubileyinin dövlət səviyyəsində bayram edilməsini təmin etmək məqsədi ilə imzaladığı Sərəncamda əksini tapan bu fikirləri xatır-latmaq istərdik:

"Dənizdə neft və qaz hasilatının çırıcaşları olan Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına çox böyük töhfə vermişlər. XX əsrin əvvəllərində dəniz yataqlarının işlənməsi üçün Azərbaycan neftçilərinin yaratdığı texniki baza onların bir çox nəsillərinin seyləri ilə daim təkmilləşdirilmişdir. Hələ iyirminci-otuzuncu illərdə ağaclar dıraklər üzərində qurulan, ilk dəfə Bibiheybet buxtası neft mədənində tətbiq edilən ada tipli qurğulardan Pirallahi adasına bitişik dəniz sahələrində tikiliyən nəhəng metal özüllərdən çox böyük yol keçilmişdir. Açıq dənizdə yerleşən nadir "Neft Daşları" yatağının keşf edilməsi dünya neftçixarmanın sənayesinin inkişafında böyük hadisə olmuşdur." Həmin sərəncamda bu reallıq da qeyd olunur ki, bu gün Neft Daşları Azərbaycan alimlerinin ve mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümüdür, açıq dənizdə müasir tipli yaşayış evlərinə, tibb müəssisələrinə və digər sosial obyektləre malik bir şəhərdir. Burada hazırlanılan ixtisaslı kadrlar Asyanın, Avropanın və Amerikanın bir sıra ölkələrinin dəniz neft və qaz yataqlarının işlənilməsində feal iştirak etmiş, dünyanın bir çox dənizlərində geologiya və qazma işlərinin təşkilatçısı olmuşdur.

Təbii ki, neft sənayesinin inkişaf tarixinə, Azərbaycan neftçilərinin zəhmətinə qısa nəzər salmağımız səbəbsiz deyil. Neft Daşlarını məktəb kimi dəyərləndirənlər yanılılmayıblar. Əmək fəaliyyətinə feal olmayıblar. Əmək fəaliyyətinə feal olmayıblar. Neft Daşlarından başlayanlar neftçi peşəsinin nə qədər çətin, eyni zamanda şərflə və məsuliyyətlə olmasının daha çox fərqli dərəclərdir. Eyni zamanda dənizin mübarizə rəmzi olduğunu nəzərə alsaq, ona qalib gelməyin böyük qəhrəmanlıq olduğunu daha böyük inamlı və fəxrlə söylemək olar. Neft Daşları bu kimi keyfiyyətlərin formalaşmasına stimul verən bir məkandır. Dəniz çətinliyi sine gərməyi, məğrurluq və qorxmazlığı sevər.

Neft Daşlarının şanlı salnaməsinə adı əbədi hekk olunan, ölkə Prezidentinin fərdi təqaüdüsü, "Şöhrət" ordeni, Azərbaycanın Əməkdar səmərələşdiricisi, texniki elmlər namizədi Bayram Bayramovun müəllifi olduğu "Neft Daşları: Tufanlar qoyununda şəhər" kitabını vərəqələdikcə əfsanəvi Neft Daşları kəşf edən, dünyada ilk dəfə dənizin dibində neft çıxaran, deniz üzərində şəher salan, respublika neft sənayesinin inkişafında misilsiz xidmətlər göstərən insanların maraqlı təleyi ilə tanış olur, onların fədakarlığı sayesində əldə olunan uğurlara işq salınır. Əbəs yərə deyimlir ki, əmək, zəhmət öz dəyerini alanda, daha stimulverici olur, yeni-yeni ugurlara yol açır. Belə fədakar neftçilərdən biri "neftçi Qurban" kimi tanınan Qurban Abbasovdur. Adını çəkdiyimiz nəşrdə də müəllif Qurban Abbasovu belə xatırlayır - Xəzərin fırtınalarından, qasırgalarından, səmanın qatı dumanlarından, fontan vuran neft-qaz quyularından, yeni yataqların keşfindən və işlənilməsindən qalib çıxmış mübariz, cəsarətli, nadir xarakterli, qeyri-adı istedadlı, Azərbaycan neftçilərinin vicedan və qeyrət simvolu olan fədakar bir insan.

Əmək fəaliyyətinə fehle kimi başlayıb, sonralar bir sira rəhbər vəzifələrdə çalışsa da, onu həmisiə sadəcə "Neftçi Qurban" deyə çağırıblar. Təbii ki, bu kimi təqdimatları ərsəyə gətiren her kəsin özü və fəaliyyətidir. Çalışdıgımız sahədən, peşəmizdən asılı olaraq, fəaliyyətimizin fonunda özümüzə bağlı bir tanıtım formalasdırımaq bacarıqlıq, demək, müəyyən mənada o sahənin inkişafına töhfə vermişik, yeni imzamızı atmışq. Qurban Abbasovu "Neftçi Qurban" kimi tanınan da peşəsinə bağlılığı, bundan irəli gələn fədakarlığı və qazandığı uğurlardır. Ən əsası bu adı ona xalq verib.

Qurban Abbasov 1926-ci il 1 yanvarda Naxçıvanın Babek rayonunun Payız kəndində anadan olmuşdur. 18 yaşında Bakıda, "Art-yomneft" trestində fehle işləməye başlamışdır. "Azərneft" Birliyinin qazma kontorunda qazmacı, buruq ustası, Gürğənnəft NMİ şimal qazma sahəsi kontorunun rəisi olmuşdur. Amma inkaredilməzdirdi ki, neftçi Qurbanı məşhurlaşdırı, xalqın sevimlisinə çevirən əfsanəvi Neft Daşları olub. Burada o, Xəzərdə misli görünməmiş nəticələr

qazanaraq qazmanın sürətini rekord seviyyəyə çatdırıb.

Qurban Abbasov yarım əsrdən çox Azərbaycanın neft sənayesinə xidmet edib. Bu dövrə əldə etdiyi təcrübə onun ayrı-ayrı vaxtlarda rəhbər vəzifələrə çəkilməsində özünü tedsilqəyir. Belə ki, 1967-1976-ci illərdə "Azərdənizneftkəşfiyyat" və "Xəzərdənizneftkəşfiyyat" trestinin rəisi, 1976-1977-ci illərdə "Xəzərdənizneftsanaye" İB Baş direktorunun müavini, 1977-1980-ci illərdə Neft Daşları NQÇN-in reisi, 1980-1988-ci illərdə "Xəzərdənizneftqazsanaye" İB-nin Baş direktoru, 1988-1992-ci illərdə "Xəzərdənizneftqaz" İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonuna kimi isə SOCAR-in Baş müşaviri vəzifəsində işləmişdir.

Bu vəzifələrdə çalışarkən o, üzən yarımdalma qazma qurğularının Xəzər dənizində işləməyə uyğunlaşdırılması, "Günesli", "Çıraq", "Azəri", "Kəpəz" kimi iri yataqların keşfi üçün çox işlər görüb. O illərdə neftçi Qurban sanki əfsanəye dönüb. Belə ki, o, hələ çox genç iken öz dövrünün bir çox ali mükafatına layiq görülmüşdür.

"Neft Daşları" dəniz yatağının keşfi və mənimsənilməsinə görə 1951-ci ildə İSSRİ Dövlət Mükafatı, 1972-ci ildə isə maili quyuların qazılmasına görə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür. Neft və qaz sənayesinde əldə etdiyi böyük nailiyətlərə görə o, Sosialist Əməyi Qəhrəmanı, həmçinin "Azərbaycanın neft ustası", "SSRİ Əməkdar neftçisi", "Azərbaycanın əməkdar mühəndisi" adalarına layiq görülmüşdür. Əlkə qarşısında böyük xidmətlərinə görə SSRİ-nin fəxri neftçisi, 2 dəfə Lenin, Qırımızı Əmək Bayrağı, "Şərəf Nişanı", "Oktyabr İngilabı" ordenləri və medalları ilə təltif edilmişdir.

Əvvəlde də qeyd etdiyimiz ki, ömrün mənalılılığı onun uzun və yaxud qısa olmasına asılı deyil. Əsas odur ki, cəmiyyətdə öz mövqeyini müəyyənəşdirə, yerini tutə biləsen, çalışığın sahədə uğurlu fəaliyyətə iz qoymağı bacarasan. Azərbaycan neftçiləri Qurban Abbasovun təcrübəsini öyrənir, yaşayır və nəsildən-nəslə ötürürler. Neftçi Qurbanın fəaliyyətinə həsr olunan mahni da gənc nəsil üçün bir çağırış kimi dəyərləndirilir. "Neftçi Qurban" mahnisi Qurban Abbasovu bütün ölkəyə tanıtdı. Mahni Xəzər fatehlərinin, eləcə də

Qurban kimi neftçi olmaq arzusunu ilə alışib-yanan minlərlə gəncin himnинə çevrilmişdir. Bülbül təkcə fədakar, şən, qorxmaz dəniz neftçilərinin şəhərə mahni oxumur, bütöv kollektivləri əmək qələbelərinə ruhlandırdı. Neftçi Qurbanın fədakarlığı, uğur qazanmaq əzmi mahnının sözlərində əksini tapmış, bir növ təbliğatçısına çevrilmişdir. Özüne tələbkarlıq neftçi Qurbanın uğurlarının açarı olmuşdur.

"Neft Daşları": Tufanlar qoyunnda həyat" kitabında müəllif məşhur filosof Hegelən bu sitati getirərək bildirir ki, yer üzünə bəzi insanlar müəyyən bir missiyani yerine yetirmek üçün gəlirlər. O missiya onlar üçün böyük məsələdir. Bu kontekstdən yanaşıqdə neftçi Qurbanın missiyası Xəzərdə neft-qaz yataqlarının keşf edilməsi və işlənməsi olmuşdur.

Qeyd etdiyimiz kimi, uğurlara stimul verən əsas amillərdən biri təbii ki, əməyə verilən dəyərdir. Əlkəmiz müstəqilliyini yenidən qazandıqdan sonra neftçi Qurban Azərbaycan Respublikasının yüksək məkafatlarından birinə - "Şöhrət" ordeninə ilk layiq görünlənlər arasında olmuşdur.

Keçilən yolu uğurlarının məhiyyəti bu gün daha aydın görünür. Bu baxımdan ki, 1994-cü il sentyabrın 20-də "Ösrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın neft sənayesinin tarixində yeni bir mərhələnin əsası qoyuldu. Ətən bu dövr ərzində Azərbaycanın keçidiyi inkişaf yoluna nəzər saldıqda neft sənayesinin inkişafında misilsiz xidmətlər göstərənlərin zəhməti dəha da aydın görünür, dərk olunur.

Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanın və onun layiqli davamçısı cənab İlham Əliyevin uğurla heyata keçirildiyi yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytarıb, dövlətimizin davamlı yüksəlişinə təkan verdi. Azərbaycanın dinamik inkişaf edən, güclü və qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisadi və siyasi qüdrətinin, bəynelxalq birləşmə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatıdır. Bu gün respublikanın hər yerində aparılan misilsiz quruculuq işləri, Azərbaycanın bəynelxalq aləməde qazandığı uğurlar bu müdrik,

uyaqqorən konsepsiyanın tətənəsinə en parlaq misaldır.

1994-cü il 20 sentyabrda ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin seyli ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanan "Ösrin müqaviləsi" dövlətçilik tariximizdə keyfiyyətə yeni bir mərhələnin başlanğıcı oldu. Məhz bu tarixi əhemmiliyəti nəzərə alaraq ulu öndər Heydər Əliyevin fərmanına əsasən "Ösrin müqaviləsi"nin imzalandığı gün - 20 sentyabr her il Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Neftçi əməyi həqiqətən qəhrəmənlidir. Məhz bu əmək dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, her il Neftçilər gündən onlara neftçilərimizə dövlət mükafatları təqdim olunur.

Dövlətimizin başçısı İlham Əliyevin XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015" sergisinin açılışında söylədiyi bu fikirləri bir daha yada salmaq istərdik: "Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələrə əleyaqatlı, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Şahdənəz" qaz, "Azəri-Çıraq" neft yataqlarının işlənilməsi - bu layihələrin hər biri özündənə nəhəng enerji layihəsidir. Bununla bərabər, "Cənub" qaz dəhlizinin icrası prosesi də başlamışdır. Bu da tarixi hadisədir. Qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir." Ətən il "Ösrin müqaviləsi"nin 20 illiyində XXI əsrin müqaviləsi kimi dəyərləndirilən "Cənub" qaz dəhlizinin təməli qoyuldu. Əlkə Prezidentinin bildirdiyi kimi, bu, özündə böyük rəmzi mənə daşıyan bir hadisə idi. Ondan sonra Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda "Cənub" qaz dəhlizinin Məşvəret Surasının birinci iclası keçirildi. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsi start verildi. Dövlətimizin başçısı isə idarəə edərək, qeyd edilən layihələr Azərbaycanın gücünü dəha da artıracaq. Milyardlarla dollar investisiya qoyulacaq. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaq. Bu öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına getirib çıxaraq və ölkəmizin qeyri-neft sektorun inkişaf edəcək. Bizim də əsas məqsədimiz bundan ibarətdir ki, biz qeyri-neft sektorumuza inkişaf etdirek. Əlkə Prezidenti hər zaman bu fikri de qeyd edir ki, biz haqlı olaraq neft strategiyamızla fəx edirik. Çünkü Azərbaycanın uğurlu iqtisadi inkişafi, siyasi çəkisiñin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bize mehəz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdiq-neft kapitalını qeyri-neft sektorun inkişafına yönəldik. Beleliklə, infrastruktur layihələrin icrası və digər iqtisadi işlahatlar əslində imkan verdi ki, bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bileyik. Qeyd olunduğu kimi, iqtisadi göstəricilər təkəraqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü göstərir. "Bizim bütün iqtisadi təşəbbüsümüz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycanın xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir" söyləyən dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğu növbədən misilsiz quruculuq işləri, Azərbaycanın bəynelxalq aləməde qazandığı uğurlar bu müdrik,

⇒ Davamı 25-ci səhifədə

Dəniz fırtınalarından qalib çixmış mübariz insan

Azərbaycan neftçiləri Qurban Abbasovu bu cür xatırlayaraq, təcrübəsini öyrənir, yaşıdır və nəsildən-nəslə ötürürlər

⇒ Əvvəli 18-ci səhifədə

"Bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın" bildirən cənab İlham Əliyev son illerdə yoxsulluq şəraitində yaşayan insanların sayının beş dəfə azalmasını bu məqsədə çatmaq istiqamətində atılan addımların uğurlu nəticəsi kimi qeyd edir. Bildirildiyi kimi, yoxsulluq həddi hazırda 5 faizdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, neft gəlirlərindən səmərəli istifadəye yönəlen addımlardan biri kimi 1999-cu ildə Dövlət Neft Fondu yaradılması xüsusi qeyd olunmalıdır. Bu addım iqtisadi inkişafda yeni mərhələnin başlanması, ümummilli lider Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmış uzunmüddəli iqtisadi strategiyasının nəticəsi kimi dəyərləndirilir. Bunun davamı olaraq Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)" təsdiqlənmişdir. Strategiyanın uğurlu icrası bugünkü reallıqlardan aydın görünür. Cənab İlham Əliyev bu reallığı da diqqətə



çatdırır: "Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsərəti siyaseti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını tə-

min edəcək."

Neft strategiyasının həyata keçirilməsinə öz töhfələrini verən Azərbaycan Dövlət Neft Şirkətinin bu gün bu və ya digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri onun bəyənləxlə aləmdə nüfuzunu daha da artırır. İstər Azərbaycanın, istərsə də neft sənayesinin keçidiyi inkişaf yolu bu qənaeti yaradır ki, qarşidakı illərdə daha

möhtəşəm uğurlar üçün əsaslar yaradılıb. Məhz möhkəm təmel uğurların davamlılığını şərtləndirir.

Azərbaycanın müstəqillik dövründə neft-qaz sənayesində əldə olunan uğurlara nəzər salmağımız da bu səbəbdən irəli gəlir ki, hər zaman ilklərə imza atan ölkəmiz bu gün də öz liderliyini qorumaqda, malik olduğu təbii resurslardan səmərəli isti-

fadə etməklə yeni-yeni layihələrin gündəmə getirilməsində məraqlı olmaqla yanaşı, eyni zamanda onların icrası istiqamətində ciddi səyələr göstərir. Amma bu reallıq da hər zaman qeyd olunur ki, 1949-cu ildən, yəni "Neft Daşları" yatağının kəşf edilməsindən sonra əməli-praktiki tədbirlər görülməsəydi, Xəzərde yataqların genişməq yaslı işlənilmesi başlanmasayı və müvafiq infrastruktur yaranmasayı, müasir dövrdə Azərbaycanda neft yataqlarında işləmək daha da çətin olardı. Dövlətimizin başçısı İlham Əliyev Neft Daşlarının 55-ci ildönümüne həsr olunmuş təntənəli mərasimde bildirmişdir: "Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilati layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı Neft Daşlarında birləşir. Ona görə də Neft Daşlarının əhəmiyyəti heç vaxt aşağı düşməməlidir, biz hamımız bunu bilməliyik." Bu baxımdan əfsanəvi Neft Daşlarını kəşf edən, onu qurub-yaradan və bu şərəfli işləri bu gün də layiqincə davam etdirən insanların əməyi hər zaman yüksək dəyərləndirilir, onların fəaliyyəti gənc nəsil üçün bir örnək kimi qeyd olunur. Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə irəliləyirik. Ölkəmizin dinamik inkişaf etdiyi bugünkü dövrün əsas tələbi budur - İqtisadiyyatın inkişaf səviyyəsini kadr hazırlığı ilə uyğunlaşdırmaq. Bu çağırışlar təbii ki, keçilən yoluñ təhlilini, neft sənayesinin inkişafına əvəzsiz töhfələr vermiş insanların təcrübəsini öyrənməyi bir zəruretə çevirir. Ömrünün yarımdən çoxunu neft sənayesinin inkişafına həsr edən Qurban Abbasovun fəaliyyəti, təcrübəsi gənc neftçilərimiz üçün öyrənilməsi tələb olunan bir məktəbdır.

Yegane Əliyeva,
"iki sahil"